


Azərbaycanın pedaqoji fikir tarixində elə işqli ziyahlar olmuşdur ki, onlar bütün mənali ömürlərini öz xalqının təhsillənməsinə həsr etmişlər. Onlardan biri də Teymur bəy Bayraməlibəyovdur. O pedaqoji sahədə dəyərli bir müəllim kimi çalışmış, Azərbaycan maarifçiliyinin inkişafına töhfə vermiş, bir tarixçi-ethnoqraf olaraq pedaqoji fikir tariximizi zənginləşdirən əsərlər yazmışdır.



Qori Müəllimlər Seminariyasının ilk tələbələrindən biri

Görkəmli pedaqoq, maarifçi, tarixçi-ethnoqraf Teymur bəy Bayraməlibəyov

Teymur bəy Bayraməlibəyov 1862-ci ildə Masallı rayonunun Yeddiyomaq kəndində anadan olmuşdur. Bu görkəmli siymanın həyat və fəaliyyətini tədqiq edərkən məlum olur ki, Bayraməlibəyovlar nəslinin kökü I Şah Abbas dövründə çox nüfuzlu və dövlətlə ailələrə dayanır. Onlar Azərbaycan tarixində xüsusi yeri olan Şahsevənlər nəslinə mənsub olmuşlar. Bayraməlibəyovlar ailəsi 1918-ci ilə qədər Lənkəran Quberniyasında yaşamış və həmin ildən Bakıya köçmüşlər. Görkəmli maarifçi Teymur bəy Bayraməlibəyov 1929-cu ilə qədər yetişən nəslin təlimi, təhsili ilə bağlı fəaliyyətini Bakıda davam etdirməyi qərara almışdır. Ona görə o, 1929-cu ildək Bakıda fəaliyyət göstərmİŞdir.

Teymur bəy Bayraməlibəyovun mənali həyatı, yəni həm pedaqoq, həm publisistikanın görkəmli nümayəndəsi kimi, həm də ictimai-siyasi xadim olaraq bütün yaradıcılığım xalqın maariflənməsinə həsr etmişdir. Bayraməlibəyovun həyatını və yaradıcılığını tədqiq edənlər onu 2 dövrə ayırmışlar: birinci dövrü Teymur bəyin Gürcüstanın Qori şəhərindəki Müəllimlər Seminariyasını bitirdikdən sonra, yəni 1881-ci ildən 1918-ci ildək həyata keçirdiyi pedaqoji fəaliyyətini, ikinci fəaliyyət dövrünü isə Bakı şəhərinə köçdükdən sonra 1918-1937-ci illəri əhatə edən fəaliyyət dövrleri kimi səciiyeləndirirlər.

Teymur bəy Bayraməlibəyov ilk təhsilini mollaxanada almışdır. O, mollaxanadakı təhsil alanlardan qabiliyyəti və istedadı ilə fərqlənmişdir. Təhsil illərində fars və ərəb dillerinə mükəmməl yiyələnib. Teymur Məmməd bəy oğlu öz böyük qardaşının təklifi və qayğısı sayəsində Lənkəran Quberniyasında fəaliyyət göstərən ikisinifli rus məktəbində təhsil aldıqdan sonra Gürcüstanın Tbilisi şəhərində yeni-cə açılmış feldşerlik məktəbində təhsilini davam etlərmər üçün oraya göndərilir. Həmin illərdə Qori Müəllimlər Seminariyası fəaliyyətə başlayır. Feldşerlik təhsilini başa vuran Teymur Məmməd bəy oğlu sənədlərini həmin Seminariyanın Azərbaycan şəbəsinə verir ve müsabiqədən keçərək daxil olur. Maraqlıdır ki, Qoridəki Müəllimlər Seminariyasına Teymur Məmməd bəy oğlundan savayı Şuşadan Səfərli Vəlibəyov, Naxçıvandan isə Mirzə Xəlilov da ilk üçlükdə yer alırlar. Teymur bəy 1881-ci ildə Seminariyanı bitirdikdən sonra Lənkərandakı ikisinifli rus məktəbində çalışmağa başlayır. O, bu məktəbdə həm rus dili, həm də riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. Həmin illərdə azərbaycanlıların təhsilə gəlmələri çətin bir problem kimi özünü göstərirdi. Övladlarının təhsilə cəlb olunmasına maneçilik göstərən valideynlərlə iş aparan Teymur bəy kəndbəkənd gəzərək məktəbə şagird yiğməq üçün gecəsini gündüzə qatır. Onun səyi nəticəsində ikisinifli rus məktəbində azərbaycanlı şagirdlərin sayı 4 nəferdən 6 nəfərə artır. Ciddi cəhdindən bir qədər sonra 36 nəfər olur. Teymur bəy Lənkərandakı ikisinifli rus məktəbində təhsil almaq üçün kifayət qədər şagirdləri cəlb edir. O, bu məktəbdə 1899-cu ildə işləyir. Teymur bəy "Bəhcət" adlı təhsil müəssisəsini yaradır. Həmin məktəb 1907-ci ildən 1910-cu ilə qədər nümunəvi şəkildə fəaliyyət göstərir. Milli ruhda təhsili təşkil edən, Azərbaycan milli kolo-

ritinə uyğun olaraq fəaliyyət göstərən məktəb haqqında Çar hökümətinin rəhbərliyinə qərəzi donoslar göndərilir. Guya məktəb inqilabi ruhda fəaliyyət göstərmiş. Çar hökümətinin ideyalarının əleyhinə təbligat işinin aparılması bəhanəsiylə məktəbin qapanılmasına müyəssər olurlar. Bütün bunlar isə Teymur bəyi əsla ruhdan salmir. Bütün canı, qanı, mənəviyyat dünəyi, maarifçilik ruhu ilə alışib yanın Teymur bəy Bayraməlibəyov 1909-cu ildə "Ziya" adlı rus və Azərbaycan dillərində, rus-tatar məktəbini açır. Həmin məktəbin sorağı Dağıstanda yaşayan azərbaycanlıları da çatır. Bu məktəbə Dərbənd şəhərindən də şagirdlər təhsil almağa gəlirlər.

Yerli hökumətin tezidi ilə Teymur bəy Bayraməlibəyov bu məktəbə müdər təyin edilir. Öz xüsusi qabiliyyəti, qeyri-adı istədi, nümunəvi talanthılıq seviyyəsi ilə seçilən Teymur bəy Lənkəran Dumasının rəhbərliyinin də diqqətini cəlb edir. Çok keçmir ki, o, Dumaya üzv seçilir. Dumadakı üzvlüyüdən istifadə edərək Lənkəranda dördsinifli məktəbin açılmasına da nail olur. Onun ciddi səyi nəticəsində həmin məktəb gimnaziyaya çevrilir.

Teymur bəy Bayraməlibəyovun ən böyük xidmətlərindən biri də onun qadın azadlığı uğrunda mübarizəsi hesab olunur. O, Cəlil Məmmədquluzadə, Əliqulu Qəmküsar kimi qadınların təhsil cəlb edilməsi, onların hüquqlarının mühafizə olunması sahəsində dəyərli fəaliyyətləri ilə seçilən klassiklərimizdən sayılır. O, müsəlman qızlarının təhsil cəlb edilməsi ilə bağlı bir sıra məqalələr yazır. Onların birində Teymur bəy Bayraməlibəyov yazır ki, müsəlman qızları təhsil cəlb etmək məqsədilə 1913-cü ilin may ayında şəhər məktəblər idarəsinin direktoru C.Txorjevski ilə görüşüb ondan xahiş etdim ki, yeni dərs ilində sentyabrın 1-də Lənkəranda müsəlman qızlar məktəbinin açılmasına icazə versin. Txorjevski qaldırılan məsələyə rəğbətlə yanaşaraq bu müraciətin həyata keçirilməsinə razılıq verdi. Hətta məktəbin açılışına kredit ayrılmaması yerli özünüdərə təşkilatına tapşırıldı. Bu təşkilat şəhər məktəblər idarəsinin xərci hesabına məktəb üçün hər cür şəraiti olan münasib evin ayrılmamasına qərar verdi. Lakin qərar Qafqaz Tehsil Dairəsinin başçısı Rudolf ilə Txorjevski arasında narazılığa səbəb oldu və Txorjevski istəfa vermək məcburiyyətində qaldı. Onun yerinə Radeski təyin olundu və o, Şəhər özünüdərə təşkilatından xahiş edir ki, ilk önce məktəb şəbəkəsinin smetasını tərtib etsin, sonra isə məktəbin tikinti quşculuq işlərinə başlasın.

Elbəttə ki, Teymur bəy Bayraməlibəyovun gördüyü işlər içərisində müsəlman qadınlarının hüquqsuzluğuna qarşı həyata keçirdiyi mübarizəni özündə ehtiva edən tədbirləri barədə xüsusi danışmaq lazımlıdır. Onun bu kontekstdə yazdığı "Müsəlman qadınlarının ailədə vəziyyəti" adlı məqaləsindəki "Çoxəslik tarixə malik olan qadın əsərətinin əsasını onların elm və maarifdən təcrid olunmasında axtarmaq lazımdır. Qadın ailənin ev-məişət işlərini idarə etməklə yanaşı, uşaqların ilk tərbiyəçisi, savadsızlıq və avamlıq isə bu istiqamətdəki tərəqqinin düşmənidir" kimi sözləri fikrimizi daha aydın şəkildə ifadə etmiş olur.

Görkəmli pedaqoq, maarifçi, tarixçi-ethnoqraf olan Teymur bəy Bayraməlibəyovun "Milli Azərbaycan Tarixi Muzeyinin Sənədlə Mənbələr Fondu"nda saxlanılan əlyazmalarına, bədii və elmi yaradıcılıq nümunələrinə aid olan əsərləri ilə bağlı elmi-tədqiqat materialları hazırlanacaqdır. Güman edirik ki, bu görkəmli mütefəkkirin milli folklorumuzun inkişafı ilə bağlı xidmətləri də işləniləndiriləcəqdır.

Fərahim SADIQOV,
Bakı Elm-Təhsil Mərkəzinin
direktoru, pedaqoqika elmləri
doktoru, professor

bəy Bayraməlibəyovun inqilabi ruhlu söhbətlər aparmasını bəhanə gətirən Çar-Üsül İdarəsinin rəhbərləri, yəni Muğan Radası adlanan qurum tərəfindən həbs edilir. Həbs edilərək Bakıya göndərilən Teymur Məmməd bəy oğlunun uğurlu işini qızı Məryəm xanım davam etdirir. O, görkəmli maarifçi Teymur bəy Bayraməlibəyovun ocağında dünyaya gəlmiş və ilk təhsilini xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı məktəbində, yəni I rus-tatar qızlar məktəbində almışdır. Təhsilini burada tamamlayan Məryəm xanım 1911-ci ildə Müqəddəs Nina qızlar məktəbinə daxil olmuş və 1919-cu ildə 8 illik təhsilini bitirmişdir. Görkəmli maarifçi Teymur bəy Bayraməlibəyovun zəngin əsərini müvəffəqiyyətə davam etdirən Məryəm xanım Moskva şəhərindəki Tibb İnstitutuna daxil olur. Təhsilini bitirdikdən sonra Bakıya qayıdaraq Teymur bəy Bayraməlibəyovun şəxsi mülkündə yaşayır.

Teymur bəy Bayraməlibəyovun siyasi fəaliyyəti haqqında da qiymətli fikirlər mövcuddur. Onun haqqında yazılmış və arxiv sənədlərində qorunan materiallarda bu böyük şəxsiyyətin Məmməd Əmin Rəsulzadə ilə dostluğu haqqında da örnək fikirlər vardır. Həmin materiallardan bərində qeyd edilir ki, Teymur bəy Bayraməlibəyovun maarifçiliyi və təşkilatçılıq qabiliyyətləri Məmməd Əmin Rəsulzadənin də diqqətini cəlb edir. M.Ə.Rəsulzadə Teymur bəyle əlaqə yaradır və nəhayət Lənkəranə gələrək onuna görüşür. M.Ə.Rəsulzadə Lənkəranda Müsəvət Partiyasının yerli şöbəsini yaradır və Teymur bəy Bayraməlibəyov həmin şöbəyə yekdilliklə sedr seçilir. M.Ə.Rəsulzadənin etimadını doğrudan Teymur bəy güclü və geniş tərkibli təşkilat yaratmağa nail olur. Məlum olduğu kimi, həmin illərdə Xalq Cumhuriyyətinin xarici işlər naziri kimi fəaliyyət göstərməyə başlayır. Sonra Bakıya gələrək burada öz pedaqoq fəaliyyətini davam etdirən Teymur bəy Bayraməlibəyov 67 sayılı şəhər məktəbində müəllim işləməyə başlayır. O, müəllim işləyəşləyə uzun illər ərzində topladığı folklor materiallarını saf-çürük edir və məqalələr skində dövri mətbuatda çap etdirir.

Teymur bəy Bayraməlibəyovun ən böyük xidmətlərindən biri də onun qadın azadlığı uğrunda mübarizəsi hesab olunur. O, Cəlil Məmmədquluzadə, Əliqulu Qəmküsar kimi qadınların təhsil cəlb edilməsi, onların hüquqlarının mühafizə olunması sahəsində dəyərli fəaliyyətləri ilə seçilən klassiklərimizdən sayılır. O, müsəlman qızlarının təhsil cəlb edilməsi ilə bağlı bir sıra məqalələr yazır. Onların birində Teymur bəy Bayraməlibəyov yazır ki, müsəlman qızları təhsil cəlb etmək məqsədilə 1913-cü ilin may ayında şəhər məktəblər idarəsinin direktoru C.Txorjevski ilə görüşüb ondan xahiş etdim ki, yeni dərs ilində sentyabrın 1-də Lənkəranda müsəlman qızlar məktəbinin açılmasına icazə versin. Txorjevski qaldırılan məsələyə rəğbətlə yanaşaraq bu müraciətin həyata keçirilməsinə razılıq verdi. Hətta məktəbin açılışına kredit ayrılmaması yerli özünüdərə təşkilatına tapşırıldı. Bu təşkilat şəhər məktəblər idarəsinin xərci hesabına məktəb üçün hər cür şəraiti olan münasib evin ayrılmamasına qərar verdi. Lakin qərar Qafqaz Tehsil Dairəsinin başçısı Rudolf ilə Txorjevski arasında narazılığa səbəb oldu və Txorjevski istəfa vermək məcburiyyətində qaldı. Onun yerinə Radeski təyin olundu və o, Şəhər özünüdərə təşkilatından xahiş edir ki, ilk önce məktəb şəbəkəsinin smetasını tərtib etsin, sonra isə məktəbin tikinti quşculuq işlərinə başlasın.

Elbəttə ki, Teymur bəy Bayraməlibəyovun gördüyü işlər içərisində müsəlman qadınlarının hüquqsuzluğuna qarşı həyata keçirdiyi mübarizəni özündə ehtiva edən tədbirləri barədə xüsusi danışmaq lazımdır. Onun bu kontekstdə yazdığı "Müsəlman qadınlarının ailədə vəziyyəti" adlı məqaləsindəki "Çoxəslik tarixə malik olan qadın əsərətinin əsasını onların elm və maarifdən təcrid olunmasında axtarmaq lazımdır. Qadın ailənin ev-məişət işlərini idarə etməklə yanaşı, uşaqların ilk tərbiyəçisi, savadsızlıq və avamlıq isə bu istiqamətdəki tərəqqinin düşmənidir" kimi sözləri fikrimizi daha aydın şəkildə ifadə etmiş olur.

Görkəmli pedaqoq, maarifçi, tarixçi-ethnoqraf olan Teymur bəy Bayraməlibəyovun "Milli Azərbaycan Tarixi Muzeyinin Sənədlə Mənbələr Fondu"nda saxlanılan əlyazmalarına, bədii və elmi yaradıcılıq nümunələrinə aid olan əsərləri ilə bağlı elmi-tədqiqat materialları hazırlanacaqdır. Güman edirik ki, bu görkəmli mütefəkkirin milli folklorumuzun inkişafı ilə bağlı xidmətləri də işləniləndiriləcəqdır.

Fərahim SADIQOV,
Bakı Elm-Təhsil Mərkəzinin
direktoru, pedaqoqika elmləri
doktoru, professor